



Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti



Azərbaycan Respublikası
İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi



DÖVLƏT SATINALMALARİ SAHƏSİNDƏ APARILAN İSLAHATLAR





DÖVLƏT SATINALMALARINDA MƏRHƏLƏLƏR

01

Satınalma planının
tərtib edilməsi

02

Ehtimal qiymətinin
müəyyən edilməsi

03

Tender komissiyasının
formalaşdırılması

04

İxtisas uyğunluğunun
əvvəlcədən müəyyənləşdirilməsi
(**tətbiq edildikdə**)

05

Satınalma sənədlərinin (**kotirovka
sorgusu şərtləri, tenderin əsas şərtlər
toplusu və s.**) hazırlanması və təsdiq
edilməsi

06

Satınalmanın elan
edilməsi

07

Satınalma sənədlərinə dair izahatın
verilməsi və onda dəyişikliklərin
edilməsi (**tətbiq edildikdə**)

08

İlkin sənədlərin qəbul
edilməsi (kotirovka sorgusu
istisna olmaqla)

09

Təkliflərin açılması

10

Təkliflərin
qiymətləndirilməsi

11

Təkliflərə dair izahatın
alınması (**tətbiq edildikdə**)

12

Qalibin seçilməsi

13

İcazələrin alınması
(**tətbiq edildikdə**)

14

Müqavilənin
imzalanması

15

İşlərə başlanılması

16

Müqavilənin icrası və
ödəniş

17

Müqavilənin
dəyişdirilməsi
(**tətbiq edildikdə**)

18

Müqavilənin
tamamlanması
və ödəniş



01. SATINALMA PLANININ TƏRTİB EDİLMƏSİ



4-1.1.

Satınalan təşkilat **cari ilin oktyabr ayının 15-dən gec olmayaraq** növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır.



4-1.2.

Növbəti il üçün Azərbaycan Respublikasının dövlət **büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan** sonrakı **10 bank günü ərzində** satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.



4-1.4.

Satınalan təşkilat **ayda bir dəfədən çox olmamaq** şərtlə satınalma planında dəyişiklik edə bilər. Satınalan təşkilat tərəfindən satınalma planında dəyişiklik edilməsi haqqında qərar qəbul olunduqdan sonrakı **5 bank günü ərzində** bu barədə məlumat, dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir.



02. EHTİMAL OLUNAN QIYMƏTİN MÜƏYYƏN EDİLMƏSİ

27.1.

Satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.





03. TENDER KOMİSSİYASININ FORMALAŞDIRILMASI

23.1.

Tender komissiyasının tərkibi **tək sayda (ən azı 5 nəfər)** olmaqla, satınalan təşkilatın mütəxəssislərindən və əlaqədar təşkilatların nümayəndələrindən ibarət formalaşdırılır. Tender komissiyasının tərkibinə satınalan təşkilatın mütəxəssisləri və əlaqədar təşkilatların nümayəndələri daxil edilir. Tender komissiyasının sədri satınalan təşkilatın vəzifəli şəxslərindən (rəhbəri istisna olmaqla) təyin olunur. Tender komissiyasının tərkibini satınalan təşkilatın rəhbəri (onun vəzifəsini icra edən şəxs) təsdiq edir.

23.2.

Tender predmetinin ehtimal olunan qiyməti **1 milyon manat, büdcədən maliyyələşdirilən təşkilatlarda isə 3 yüz min manat** və ya müvafiq olaraq sərbəst dönerli valyuta ilə buna ekvivalent məbləğdən yüksək olduqda, tender komissiyasının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının vəkaləti ilə onların nümayəndələri daxil edilir.



04. İXTİSAS UYGUNLUĞUNUN ƏVVƏLCƏDƏN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ



Satınalan təşkilat tender təkliflərinin və ya ofertaların təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun **əvvəlcədən** müəyyənləşdirilməsi prosedurlarını keçirə bilər. Tender elanı verildikdən sonra ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilə bilməz.




Satınalan təşkilat ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurları keçirirsə, müraciət etmiş və iştirak haqqını ödəmiş (əgər nəzərdə tutulubsa) malgöndərənə (podratçıya) bu prosedurlara dair sənədlər toplusunu verir və ya göndərir. Sənədlər toplusunun təqdim edilməsi üçün satınalan təşkilat tərəfindən ən azı **10 bank günü** müddət müəyyən edilir.



Satınalan təşkilat malgöndərənə (podratçıya) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün sənədlərin son təqdim edilməsi tarixindən sonra **10 bank günündən gec olmayaraq** ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsinin nəticələri barədə məlumat verir. İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçmiş malgöndərənlər (podratçılar) tenderlərdə iştirakı davam etdirə bilərlər.



05. SATINALMA SƏNƏDLƏRİNİN HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ



Satınalmaların təşkil olunması üçün satınalan təşkilat, tenderin əsas şərtlər toplusunu hazırlayır və tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir və ya malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir.

06. SATINALMANIN ELAN EDİLMƏSİ

25.1.

Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən **azı 30 bank günü, ikinci dəfə** isə **azı 20 bank günü əvvəl**, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir.

25.1-1.

Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən **azı 20 bank günü, kotirovka sorğusunun** keçirilməsi barədə elan isə kotirovkaların qiymətləndiriləcəyi gündən **azı 10 bank günü əvvəl** dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur.

50-3.1.

Bu Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq keçiriləcək tender satınalma barədə ~~rəsmi dövlət qəzetlərində və~~ dövlət satınalmalarının vahid internet portalında elan (dəvət) dərc olunur.

25.2.

İkimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında, tender zərflərinin açılması günündən **azı 60 bank günü, ikinci dəfə** isə **azı 40 bank günü** əvvəl verilməlidir. Satınalan təşkilat təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə təkliflərinin açılacağı

48.2.

Təkliflər sorğusu metodunda təkliflərin açılacağı gündən **azı 10 bank günü** əvvəl dövlət satınalmalarının vahid internet portalında elan ~~yerli və beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında bildiriş~~ dərc etdirir.



07. SATINALMA SƏNƏDLƏRİNƏ DAİR İZAHATIN VERİLMƏSİ VƏ ONDA DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ

30.1.

Malgöndərən (podratçı) tender komissiyasına əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğu verə bilər. Sorğu tender **təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalanadək** verilməlidir. Satınalan təşkilat belə sorğulara **tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 2 bank günü qalanadək** cavab verir. Bu cavab sorğu verənin ünvanı göstərilmədən tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir.

30.2.

Satınalan təşkilat **tender təklifləri verilməsinin son müddəti qurtaranadək** tenderin əsas şərtlər toplusuna ~~öz təşəbbüsü~~ ilə və ya hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab olaraq **dəyişikliklər və əlavələr edə bilər**. Bu barədə məlumat dərhal tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir. Dəyişikliklər və əlavələr malgöndərənlər (podratçılar) üçün məcburi qüvvəyə malikdir.



08. MALGÖNDƏRƏNLƏRDƏN (PODRATÇILARDAN) TƏLƏB OLUNAN SƏNƏDLƏRİN QƏBUL EDİLMƏSİ

28.4.

Bu Qanunun 28.1-ci maddəsində göstərilən sənədlər (tender təklifi istisna olmaqla) satınalan təşkilata **tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış** təqdim olunmalıdır. Satınalan təşkilat bu sənədlərin hər hansı birinə və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 bank günü sonra çatışmayan sənədi hazırlamağı yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı malgöndərənə (podratçıya) təklif etməlidir. Bu halda sənədlər malgöndərən (podratçı) tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasına azı üç bank günü qalmış satınalan təşkilata təqdim olunur.



09. TƏKLİFLƏRİN TƏQDİM OLUNMASI

28.3.

Malgöndərən (podratçı) öz tender təklifini bu Qanunda müəyyənləşdirilmiş qaydada hazırlayaraq **tender prosedurunun başlanmasına ən azı 1 bank günü qalmış** tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi açılmadan malgöndərənə (podratçıya) qaytarılır və onun tenderdə iştirakına yol verilmir.



10. TƏKLİFLƏRİN AÇILMASI

35.1.

Tender prosedurası tender komissiyası tərəfindən müəyyən olunmuş yerdə və vaxtda tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş prosedurlara müvafiq olaraq aparılır və **bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan sonra 1 bank günü** ərzində tender təklifləri **daxil olduqları ardıcılıqla açılır**. Gecikmiş tender təklifləri tender komissiyası tərəfindən qəbul olunmur və açılmadan geri qaytarılır.

37.7.

Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilmiş satınalmaların nəticələri bu **Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan dərhal sonra** qiymət təklifinin ardıcılığına uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir.



11. TƏKLİFLƏRİN QIYMƏTLƏNDİRİLMƏSİ

37.3.

Tender komissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə **10 bank günü qalanadək** tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında aşağıdakı qərarlardan birini qəbul edir.

37.7.

(Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilmiş satınalmalar) Tender komissiyası ~~1 bank günü~~ ərzində bu Qanuna uyğun olaraq tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə **10 bank günü qalanadək** təklifi bu Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir və qərarı həmin gün dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.



12. TƏKLİFLƏRƏ DAİR İZAHATIN ALINMASI

36.1.

Tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər...

27.4.

Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə (kənarlaşdırma) bilər:

27.4.1. satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda;

27.4.2. malgöndərənin (podratçının) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda.

36.5-1.

Kənarlaşdırma barədə qərar 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərilir.



13. QALIBIN SEÇİLMƏSİ

40.1.

Bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib müəyyən olunmuş tender təklifi aksept edilir. Satınalan təşkilat həmin tender təklifini vermiş malgöndərənə (podratçıya) **tenderin əsas şərtlər toplusunda göstərilmiş təklifin qüvvədə olma müddəti qurtaranadək 3 bank günü ərzində** bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir.



14. İCAZƏLƏRİN ALINMASI

40.4.

Müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin (bu Qanunun 6.2.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat belə icazələrin **müqavilənin icrasına başlanana qədər** əldə olunmasını təmin edir.



15. MÜQAVİLƏNİN İMZALANMASI

40.2.

Tenderin qalibi təqdim olunmuş satınalma müqaviləsini **5 bank günü ərzində** imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını (kotirovka sorğusunda və müqavilə məbləği 100 min ABŞ dollarından çox olan tenderdə) təqdim edir.

40.2-1.

Elektron satınalma vasitəsilə açıq tenderin və kotirovka sorğusunun keçirilməsinə münasibətdə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə **elektron qaydada bağlanılır** və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra **3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq**, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni **5 bank günü müddətində** imzalayır.



16. İŞLƏRƏ BAŞLANILMASI

40.4.

Satınalan təşkilat satınalma müqaviləsində başqa hal nəzərdə tutulmadıqda *müqavilə imzalandıqdan sonra **5 bank günü ərzində** malgöndərənə (podratçıya) müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr barədə bildiriş göndərir.*



17. MÜQAVİLƏNİN İCRASI VƏ ÖDƏNİŞ

40-1.4.

Satınalma müqaviləsi üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilir.

Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində *əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra* satınalan təşkilat

15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən *təsdiq olunmuş hesab olunur...*



18. MÜQAVİLƏNİN DƏYİŞDİRİLMƏSİ

21.1.

Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər:

21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyaları və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.

17.3.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsinə əsasən digər satınalma metodlarının tətbiqi barədə qərarını müraciət daxil olduğu gündən **10 bank günü ərzində qəbul edir.**

51.1.

Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. **Bu maddəyə əsasən satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi rəsmi müraciətlərə 10 bank günü müddətində baxılır.**



19. MÜQAVİLƏNİN TAMAMLANMASI VƏ ÖDƏNİŞ



Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən **sənədlər tərtib olunduqdan sonra** (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) **15 bank günü müddətində** satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir.



TƏŞƏKKÜR EDİRİK!

Az1012, Azərbaycan, Bakı
Həsən bəy Zərdabi prospekti, 88A
Tel.: (+994 12) 498 15 01
Faks: (+994 12) 497 24 08

E-poçt: office@consumer.gov.az
www.consumer.gov.az

Bakı, Yasamal rayonu,
Q. Xəlilov küçəsi 47, AZ 1073
Tel.: (+ 994) 12 521 25 35

E-poçt: info@ereforms.org
www.iqtisadiislahat.org